

Bir zamanlar...

Bəlkə də sözəbaxmaz bir uşaq ikən hansısa bir soyuq qış gecəsinde, isti bir otaqda hansısa bir nağıl söylənər hər kəsə. Sadəcə bir nağıl biri "vardı", biri "yoxdu" deyə.

Bəlkə də o soyuq qış gecəsinin soyuqluğundan onun körpə qəlbiniə sığınmış o nağılla böyüyər insan. Həyatının ən gözəl əmanəti kimi uşaqlığından bir xatirə olaraq qoruyar o nağılı. Qəlb titrər hər kəlməsində. Və o qəlbindəki nağılini bir gün fəslindən asılı olmayaraq dinləmək istəyən birləşmə səyləmək istər. Və

qəlbində hələ də qaranlıqdan qorxan o körpə uşağın göz yaşlarında boğduğu nağıla bənzəməz. Sızlar qəlb, yeni bir nağılla içindəki o saf, məlek kimi uşağın qatil olmaqdan qorxar. Həyatı anladığca onunla böyümək istəməyən uşaqdan inciməz belə. Qəlbinin dərinliklərində o uşaqdan bağışlanması istər. O zaman anlar bir nağılin nə üçün illər öncə bir körpenin qəlbiniə sarıldığını. Bəlkə də o soyuq qış axşamı sözəbaxmaz uşaq üçün söylənilən o nağıl kiminsə həyat nağılılaşmış. Həyat qayğılarının soyuqluğunda unudulmuş o nağıl bəlkə

# İslanmış nağıl...

inanar, inanar ki, qəlbində hər gecə danışlığı nağılin bir dinləyəni mütləq olacaq.

Zaman keçər, böyüyər insan. Anlamaga başlar nağıllardan fərqli olan həyatı. Öyrənməyə başlar kəm-kəsirlərlə dolu həyat dərslərini. Həyatın yükü düşər ciyinlərinə, böyüyər insan. Ancaq içinde qoruduğu o nağıllı dinləyən həmin sözəbaxmaz uşaq böyümək istəməz. Hər gecə içində axan göz yaşlarını qoruduğu nağılla silər böyüyməyi istəməyən "böyük uşaq".

Zamanla qəlbiniə axan göz yaşlarında islanar o nağılda olan hər kəlmə. O göz yaşlarında solmağa başlar bütün gözəlliklər. Ve bir gün o nağıldakı pərilər ağlamağa başlar onunla. Beləcə uşaq susar, ömrünün nağılı səslənməz qəlbində.

Sonra hər zamanki kimi qaranlıq gecə düşər, əllərində sabahın geləcəyinə dair ümidiirlər. Zaman yenə durmaz. Həyat dərslərində aldığı qiymətlərlə insan özü başlar nağıllarını yazmağa. Amma olmaz, çünki bu nağıllar



də o uşağın qəlbindəki hərəketlə isinib yenidən doğulmaq üçün bilərek söylənibmiş. Bəlkə də ona söylenilərkən belə o nağılda göz yaşı varmış. Kim bilir?

Peşman olar yaşıananlardan. İçindəki peşmaliq və təəssüfə o uşaqdan ömrünü ifadə edə biləcək bir cümləlik nağıl eşitmək istər. Söyləmeye başlar uşaq o nağılı. Dolar hər ikisinin gözü. Və hardasa bir ömür nağılı daha söylənməyə başlar: biri vardi, biri yoxdu...

Bir nağıl da göz yaşlarında islandı...

W  
S  
S  
E

23